

Azərbaycan Respublikasının  
Ədliyyə Nazirliyində Dövlət  
Qeydiyyatına alınmışdır  
\_\_\_\_\_ 2001-ci il  
Hüquqi şəxslər dövlət qeydiyyat  
İdarəsinin rəisi  
F. Məmmədov \_\_\_\_\_

Azərbaycan Respublikası  
Milli Olimpiya Komitəsinin  
24 mart 1001-ci ildə keçirilmiş  
Baş Məclisində qəbul edilmişdir  
Milli Olimpiya Komitəsinin  
vitse-prezidenti  
Ç. Hüseynzadə \_\_\_\_\_

AZƏRBAYCAN RESPUBLİKASI  
MİLLİ OLİMPİYA KOMİTƏSİNİN  
NİZAMNAMƏSİ  
(yeni redaksiya)

BAKI-2001

## **İZAHLAR**

Nizamnamənin şərhində aşağıdakı termin və ixtisaslardan istifadə olunur:

- ARMOK -Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi;
- BOK -Beynəlxalq Olimpiya Komitəsi;
- AOK -Avropa Olimpiya Komitəsi;
- MOKA -Milli Olimpiya Komitələri Assosiasiyası;
- Baş Məclis –MOK üzvlərinin bu Nizamnamə əsasında yaradılmış qurumu;
- komissiya – bu Nizamnamə əsasında təşkil olunmuş daimi və müvəqqəti komissiyalar

## **PREAMBULA**

ARMOK aşağıdakı öhdəlikləri üzərinə götürür:

- Olimpiya Xartiyasına və Olimpiya Hərəkəti Antidoping Məcəlləsinə hörmətlə yanaşmaq;
- BOK-un qərarlarına ciddi riayət etmək;
- Sülhün qorunması ilə bağlı aksiyalara fəal qoşulmaq;
- qadınların idmana cəlb olunmasına, onların idman sahəsində vəzifələrə çəkilməsinə yardım göstərmək;
- idman etikasının yayılmasına çalışmaq, dopinqə qarşı mübarizə aparmaq;
- ətraf mühitin qorunmasına cavabdeh münasibət nümayiş etdirmək.

## **MADDƏ 1 – Təşkilati-hüquqi forma, üzvlük, iqamətgah**

**1.** ARMOK Azərbaycan qanunları əsasında yaradılmış ictimai birlik formasında müstəqil qeyri-hökumət təşkilatıdır, 10 mart 1992-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatata alınmış və hüquqi status əldə etmişdir.

2. Siyasi və dini məsələlərdə neytral mövqe tutur. Siyası, dini, cinsi, etnik və irqi mənsubiyyətə görə ayrışdırılıya yol vermir. Öz işini demokratiya, üzvlərinin hüquqi bərabərliyi və könüllülüğü prinsipləri üzərində qurur.

3. ARMOK-un mövcudluğu vaxtla məhdudlaşdırılmır

4. ARMOK-un iqamətgahı Azərbaycanın paytaxtı Bakı şəhərində, Olimpiya küçəsi,5 ünvanında yerləşir.

5. ARMOK Olimpiya Hərəkətinə mənsub bir təşkilat kimi Olimpiya Xartiyasının və Olimpiya Hərəkətinin Anti-doping Kodeksinin müddəalarını və BOK-un qərarlarını qeyri-şərtsiz qəbul edir və onlara riayət etməyi öz öhdəsinə götürür.

6. ARMOK milli səviyyədəki roluna və vəzifələrinə uyğun şəkildə sülhün bərqərar olması və qadınların idmana cəlb edilməsi ilə bağlı hərəkətlərə qoşulur. Komitə eyni zamanda idman etikasının inkişafına yardım və kömək göstərir, doping əleyhinə mübarizə aparır,ətraf mühitin mühafizəsində iştirak edir.

7. ARMOK Beynəlxalq Olimpiya Komitəsi, Milli Olimpiya Komitələri Assosiasiyası, Avropa Olimpiya Komitəsi və digər beynəlxalq Olimpiya və idman təşkilatlarında ölkəni təmsil edir, onun mənafeyini müdafiə edir.

8. ARMOK-un rəsmi dili Azərbaycan dilidir.

## **Maddə 2-Məqsədi**

1. ARMOK-un məqsədi Olimpiya Xartiyasına müvafiq qaydada, Azərbaycanda Olimpiya Hərəkətinə rəhbərlik etmək, onun inkişaf və müdafiə etməkdir.
2. ARMOK öz məqsədlərini həyata keçirmək prosesində hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq zamanı ARMOK Olimpiya Xartiyasına zidd ola biləcək bir fəaliyyətə yol vermir.

## **Maddə - 3 – Vəzifələri**

1. ARMOK-un vəzifələri aşağıdakılardır:

-idman vasitəsilə Olimpizmin əsas prinsiplərinin milli səviyyədə təbliğində, onun orta məktəb, eləcə də ali təhsil müəssisələrində fiziki tərbiyə proqramlarına salınmasına və tədrisinə nail olmaq, Olimpiya təhsili institutlarının yaradılmasına çalışmaq;

- Olimpizmin əsas prinsiplərinin təbliğinə yardım edəcək xüsusi kurslar təşkil etməklə idman kadrlarının hazırlanmasına kömək göstərmək;

- Olimpiya Akademiyalarının, Olimpiya Muzeylərinin yaradılmasını təmin etmək və onların fəaliyyətinə yardım göstərmək, Olimpiya Hərəkəti ilə əlaqədar mədəni tədbirlər həyata keçirmək;

- öz ölkəsində Olimpiya Xartiyasına riayət olunmasını təmin etmək;

- idmanda ayrışkiliyin və zorakılığın hər hansı formasının, o cümlədən irqi, dini, siyasi, cinsi və digər ayrışkiliyin tətbiqinə, habelə BOK, yaxud BİF tərəfindən qadağan olunmuş preparatlardan və proseduralardan istifadə olunmasına qarşı mübarizə aparmaq;

- Olimpiya Xartiyasında ifadə olunmuş Olimpiya idealarını və prinsiplərini hər vasitə ilə geniş yaymaq, Olimpiya Hərəkatı birliyinin möhkəmlənməsinə çalışmaq, Azərbaycanın bu birlikdəki mövqeyini gücləndirmək, Respublika Olimpiya Hərəkatının və idmanının nüfuzunu beynəlxalq aləmdə yüksəltmək;

- Olimpiya Oyunlarına, Beynəlxalq Olimpiya Komitəsinin hamiliyi altında keçirilən regional, qitə və kompleks ümumdünya idman yarışlarına öz nümayəndə heyətini göndərmək və bu heyətə rəhbərlik etmək; nümayəndə heyətinin tərkibinə daxil edilərək idmançıların seçilməsi zamanı yalnız idman nailiyyətləri deyil, bu idmançıların öz ölkələrinin gənclərinə nümunə ola biləcəyini, onlar barədə müvafiq milli federasiyaların təqdimatları, həmçinin Olimpiya Xartiyasının müddəaları nəzərə almaq;

- öz ölkəsinin idman heyətinin yol, yataq və digər təchizat məsələlərini həll etmək; nümayəndə heyəti üzvlərini bədbəxt hadisələrdən (ölüm, şikəstlik, xəstəlik, tibb və dərman xərcləri) sığorta etmək və bu barədə üçüncü şəxslə müqavilə bağlamaq; nümayəndə heyəti üzvlərinin davranışına görə məsuliyyət daşımaq;

- yüksək idmanın nailiyyətlərini, habelə kütləvi idmanın inkişafını rəğbətləndirmək və həvəsləndirmək;

- öz müstəqilliyini qorumaq və Olimpiya Xartiyasının qaydalarına riayət etməyə mane olan hər hansı təzyiq növünə, o cümlədən siyasi, dini, yaxud iqtisadi xarakterli təzyiqlərə qarşı mübarizə aparmaq,

BOK-un mənafeyinə xələl gətirməmək şərtilə müvafiq dövlət orqanları, eləcə də qeyri-dövlət təşkilatları ilə ahəngdar əlaqələr saxlamaq və məhsuldar əməkdaşlıq etmək;

- Respublika əhalisini bədən tərbiyəsi və idmana cəlb etmək, kütləvi idmanı, xalq oyunlarını, sağlam həyat tərzini təbliğ etmək;

- "İdman hamı üçün" hərəkatına qoşulmaq, əlillər və əqli cəhətdən inkişaf etməmiş şəxslər üçün kütləvi bədən tərbiyəsi və idman tədbirləri keçirilməsinə yardım göstərmək;

- idmançıların xalqlar arasında dostluq prinsipləri ruhunda tərbiyə olunmasına səy göstərmək, sülhün qorunması işində Olimpiya Hərəkatının və idmanın rolunun artmasına çalışmaq;

- BOK və onun struktur vahidləri, Olimpiya Hərəkatının digər beynəlxalq təşkilatları ilə sıx əlaqə yaratmaq, digər ölkələrin MOK-ları ilə Olimpiya, idman, elm və mədəniyyət sahəsində əməkdaşlıq etmək;

- idmançıların, məşqçilərin, idman hakimlərinin, bədən tərbiyəsi və idman veteranlarının mənafeələrini müdafiə etmək, mərhəmət tədbirləri keçirmək, ekoloji təhlükəsizlik hərəkatında iştirak etmək;

- Olimpiya Hərəkatı ilə bağlı beynəlxalq tədbirlərdə, Olimpiya tematikasına uyğun elmi-praktik seminar və konfranslarda, Olimpiya balları və başqa mədəni proqramlarda fəal iştirak etmək və bu cür tədbirlər keçirmək;

- idmançıların yüksək səviyyədə müntəzəm tibbi müayinədən keçməsinə şərait yaratmaq.

## **Maddə - 4 – Hüquqları**

1. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin hüquqları aşağıdakıları əhatə edir:

-ARMOK-un məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün müəyyən edilmiş qaydada fəaliyyət göstərən müəssisələr, idarə və təşkilatlar yarada bilər;

-Olimpiya hərəkətinə yardım məqsədilə Olimpiya lotoreyaları buraxa, respublikanın idarə və müəssisələri, habelə təşkilatlar, firma və şirkətlər, onların təmsilçiləri ilə işgüzar əlaqələr yarada bilər;

-ARMOK öz emblemindən, devizindən istifadə etmək, habelə televiziya ilə translyasiya etmək hüququna malikdir.

-Azərbaycan Milli Olimpiya Komitəsi Olimpiya Xartiyasının tələblərinə uyğun şəkildə Olimpiya Hərəkəti, habelə Olimpiya Oyunlarının təşkili və keçirilməsi ilə bağlı təkliflərlə BOK-a müraciət edə bilər.

## **Maddə 5. – Üzvlük, komplektləşdirilməsi, üzvlərin statusu**

1.ARMOK-un üzvləri 18 yaşı tamam olmuş fiziki şəxslərdir. ARMOK-un üzvləri sırasına fəaliyyətdə olan idmançılar, Milli Federasiyaların prezidentləri və digər vəzifəli şəxslər daxil olur. ARMOK-un üzvlərinin ümumi sayı 135 nəfərdən çox olmamalıdır.

2.ARMOK-un tərkibindən asılı olmayaraq aşağıdakılar onun üzvlüyünə daxil edilməlidir:

2.1 BOK-un Azərbaycandan olan hər bir üzvü ARMOK-un Baş Məclisində səsvermə hüququna malikdirlər. Bu üzvlər ARMOK İcraiyyə Komitəsinin səsvermə hüquqlu üzvlərdir;

2.2. Beynəlxalq idman federasiyaları tərəfindən tanınmış Olimpiya idman növləri üzrə milli federasiyalar (azı beş belə milli federasiya) və ya onların təyin etdikləri nümayəndələri. Bu milli federasiyaların öz ölkəsində və beynəlxalq miqyasda xüsusi və həqiqi idman fəaliyyəti göstərməsi, idmançılar üçün təlim proqramlarının həyata keçirilməsi, yarışlar təşkil etməsi və bu yarışlarda idmançıların iştirakını təmin etməsi üzvlüyə qəbul zamanı nəzərə alınır. ARMOK müvafiq Beynəlxalq İdman Federasiyasının rəhbərlik etdiyi hər bir idman növü üzrə yalnız bir federasiyanı tanıya bilər və onun tanıdığı milli federasiyalar, yaxud onların seçdikləri nümayəndələr ARMOK və onun icraiyyə orqanında səs çoxluğuna malik olmalıdır.

2.3 İdman fəaliyyətini davam etdirən və ya idmanı tərk etmiş Olimpiya Oyunlarının iştirakçıları; axırıncılar iştirak etdikləri son Olimpiya Oyunlarında üç Olimpiada keçdikdən sonra üzvlülük hüququnu itirirlər.

### 3. ARMOK-un üzvü ola bilənlər:

3.1 BOK-un tanıdığı Beynəlxalq İdman Federasiyalarına üzv olan Olimpiya Oyunları proqramına daxil olmayan idman növləri üzrə milli idman federasiyaları;

3.2 Kompleks səciyyəli böyük idman cəmiyyətləri və idmanla əlaqədar digər təşkilatlar, yaxud onların nümayəndələri, həmçinin həmin ölkənin vətəndaşı olub ARMOK-un effektiv işləməsinə yardım göstərən, yaxud idmanın və olimpizmin inkişafında böyük xidmətləri ilə seçilən şəxslər.



4. Dövlət və ya başqa ictimai təşkilatlar ARMOK-a üzv təyin edə bilməz. ARMOK isə bu təşkilatların nümayəndələrinin üzv seçilməsi barədə qərar qəbul edə bilər.

5. BOK-un tərkibindən çıxarılmış üzv, əməkdar, eləcə də fəxri üzv ARMOK-un üzvü ola bilməz.

6. ARMOK üzvü statusu almaq şərtləri

6.1 Aşağıda göstərilmiş şəxslər və təşkilatlar ARMOK-a üzv seçilmək üçün namizədlərini irəli sürə bilərlər:

- Olimpiya idman növləri üzrə Milli Federasiyalar ARMOK-a üzv seçilmək üçün ən çox iki namizəd irəli sürə bilər.

- Olimpiya idman növləri üzrə olmayan lakin ARMOK tərəfindən tanınan milli federasiyalar ARMOK-a üzv seçilmək üçün bir namizəd irəli sürə bilər.

- Azərbaycanın yüksək idman ustalığına malik atletlər yetişdirən, Olimpiya Hərəkatının və idmanın inkişafına yardım edən, ARMOK-la əməkdaşlıq şəraitində işləyən, idmanın Olimpiya növləri üzrə kompleks xidmət göstərən cəmiyyətləri ARMOK-a üzv seçilmək üçün bir namizəd irəli sürə bilər.

6.2 ARMOK-un prezidentinə namizədin irəli sürülməsi haqqında yazılı məlumat təqdim edilməlidir. Təqdimatda namizədin fəaliyyətdə olan idmançı, yaxud təşkilatı təmsil etməsi, eləcə də başqa hansı səbəbə görə təklif olunması açıq göstərilməlidir.

6.3 Əgər namizədliyi irəli sürülmüş şəxs milli federasiyada fəaliyyət göstərirsə, həmin namizəd federasiyanın prezidenti, yaxud prezident vəzifəsini icra edən və ya yüksək vəzifəli şəxs

olmalıdır. Belə namizədlik əsasında seçilmiş, Olimpiya İdman Növləri üzrə olmayan lakin ARMOK-un tanıdığı federasiyaları təmsil edən ARMOK üzvlərinin ümumi sayı 15-dən artıq olmamalıdır.

6.4 Namizədliyi başqa şəkildə irəli sürülmüş ARMOK üzvlərinin sayı 9-dan artıq olmamalıdır.

6.5 Namizədliyi irəli sürülmüş şəxslər Azərbaycanın vətəndaşı və daimi sakini olmalıdır.

6.6 ARMOK-un İcraiyyə Komitəsi ARMOK-a üzvlüyə namizədlərin siyahısını Baş Məclisə təqdim edir.

6.7 ARMOK-a üzv seçmək səlahiyyəti yalnız ARMOK-un Baş Məclisinə aiddir.

6.8 ARMOK-a üzlük seçkisində ARMOK İcraiyyə Komitəsinin təklif etdiyi bütün namizədlər Baş Məclisdə gizli və ya açıq səsverməyə buraxılırlar; seçilmə haqqında qərar səs çoxluğuna əsasən qəbul edilir.

7. İdmanda inzibati işlərlə məşqul olan şəxslər istisna olmaqla ARMOK-un üzvlərinə vəzifələrinə görə heç bir əmək haqqı və ya mükafat verilmir. Buna baxmayaraq, onların vəzifələrini yerini yetirərkən yol, yataq və özünü doğruldan digər xərclərə görə kompensasiya ala bilərlər.

8. ARMOK-un hər üzvünün Baş Məclisin gündəliyi ilə əvvəlcədən tanış olmaq, Baş Məclisə çağırmaq və səsvermə hüquqları vardır.

9. ARMOK-un hər üzvü seçkilərdə və ya digər səsvermədə bir səsə malikdir.

10. ARMOK-un üzvlərinin aşağıdakı vəzifələri vardır:

10.1 ARMOK-un Baş Məclisində iştirak etmək;

10.2 Təyin olunduğu komissiyasının işində iştirak etmək;

10.3 Olimpiya Hərəkətinin inkişafına kömək etmək;

10.4 ARMOK-un proqramlarının həyata keçirilməsinə yardım göstərmək;

10.5 Bütün hallarda “Etika” məcəlləsinin tələblərini əməl etmək;

10.6 Prezidentin istənilən tapşırığını yerinə yetirir, onun tapşırığı ilə ARMOK-u istənilən ölkədə və və təşkilatda təmsil edir.

10.7 ARMOK-un İcraiyyə Komitəsinə Olimpiya Hərəkətinin inkişafı və onun ehtiyacları barədə ildə bir dəfədən az olmayaraq məlumat vermək;

10.8 Olimpiya Xartiyasının və bu Nizamnamənin prinsiplərini pozan, yaxud başqa tərzdə Azərbaycan Olimpiya Hərəkətinə pis təsir göstərən bütün hadisələr barədə dərhal ARMOK-un İcraiyyə Komitəsinə məlumat vermək;

11. ARMOK üzvünün statusunun itirilməsi

11.1 ARMOK-un üzvü ARMOK-un prezidentinə istefa haqqında yazılı ərizə verməklə üzvlüyünü dayandıra bilər.

11.2 ARMOK üzvünün 70 yaşı tamam olduqda o, təqvim ili başa çatanaqədək üzvlükdən çıxmalıdır.

12. Üzvlükdən çıxarma

12.1 Milli federasiyaların vəzifəli şəxsləri kimi namizədliyi irəli sürülmüş və ARMOK-un üzvü seçilmiş şəxs həmin təşkilatdakı fəaliyyətini dayandırdıqda dərhal üzvlükdən çıxarılır. Bu zaman federasiyada həmin vəzifəyə seçilmiş şəxs ARMOK-un üzvü olur.

12.2 Azərbaycan vətəndaşlığını, yaxud daimi yaşayış yerini dəyişərək Azərbaycanı tərk etmiş şəxslər Baş Məclisin qərarına əsasən üzvlükdən çıxarılır.

12.3 ARMOK-un üzvü üzürsüz səbəbdən Baş Məclisdə iki il müddətində iştirak etmədikdə heç bir xəbərdarlıq edilmədən Baş Məclisin qərarına əsasən üzvlükdən çıxarılır.

12.4 ARMOK üzvünün üzvlükdən çıxarılması İcraiyyə Komitəsinin təklifi əsasında olur. Bu barədə qərar Baş Məclisdə iştirak edən üzvlərin üçdə ikisinin səs çoxluğu ilə qəbul olunur. ARMOK-un haqqında üzvlükdən çıxarılma təklifi irəli sürülmüş üzvü belə qərar qəbul edilməmişdən əvvəl Baş Məclisdə həmin məsələ ilə bağlı şəxsən məlumat vermək hüququna malikdir.

12.5 ARMOK-un Baş Məclisi çıxarılma haqqında qərar qəbul edənədək İcraiyyə Komitəsi həmin üzvü müvəqqəti olaraq ona verilmiş hüquq və Vəzifələrdən tam, yaxud qismən məhrum edə bilər.

12.6 Üzvlükdən çıxarılmış şəxs heç bir halda yenidən ARMOK-un üzvü ola bilməz.

### 13 Fəxri üzvlər

Azı on il ARMOK-da fəaliyyət göstərmiş, müstəsna xidmətlərə malik istefaya çıxan üzvlər, eləcə də ARMOK-dan kənar xüsusi xidmətləri ilə seçilən, Azərbaycan Olimpiya Hərəkətinə kömək göstərmiş tanınmış şəxslər İcraiyyə Komitəsinin təklifi ilə ARMOK-un fəxri üzvü seçilə bilər.

Fəxri üzvlərinin hər birinə ARMOK-un Baş Məclisində və digər tədbirlərində yer ayrılır və iştirak üçün dəvətnamə göndərilir; ARMOK prezidentinin xahişi ilə fəxri üzvlər öz tövsiyə və təkliflərini irəli sürə bilərlər. Fəxri üzvlərin səs vermək hüququ yoxdur.

## Maddə 6 – ARMOK-un quruluşu

1. ARMOK-un aşağıdakı orqanları var:
  - A) Baş Məclis;
  - B) İcraiyyə Komitəsi;
  - C) Prezident;
  - D) Maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan kənar müstəqil audit orqanı.
2. ARMOK-un Baş Məclisi
  - 2.1 ARMOK-un üzvlərinin ümumi iclası Baş Məclis adlandırılır və ildə ən azı bir dəfə keçirilir. Növbədən kənar Baş Məclis prezidentin təşəbbüsü, yaxud ARMOK üzvlərinin üçdə ikisinin yazılı tələbi ilə keçirilir.
  - 2.2 Prezident Baş Məclisin, yaxud növbədən kənar Baş Məclisin keçirilməsi haqqında bildirişi məclisin gündəliyi ilə birlikdə iclasa on gün qalmış üzvlərə göndərir.
  - 2.3 Baş Məclis ARMOK-un ali orqanıdır. Onun qəbul etdiyi qərarları qətidir.
  - 2.4 Səs vermə hüququ olan ARMOK üzvlərinin ən azı yarısının iştirak etdiyi Baş Məclis səlahiyyətli sayılır.
  - 2.5 ARMOK Baş Məclisinin aşağıdakı səlahiyyətləri vardır:
    - ARMOK-un Nizamnaməsini təsdiq, eləcə də ona əlavə və dəyişikliklər etmək;
    - İcraiyyə Komitəsinin təklifi ilə ARMOK-un üzvlərini seçmək;

-Azərbaycan Respublikasında Olimpiya Hərəkətinin inkişafı ilə bağlı məsələlər üzrə qərarlar qəbul etmək; qərarlar məclisdə iştirak edənlərin səs çoxluğu ilə qəbul olunur;

-İcraiyyə Komitəsinin hesabatını dinləmək və komitənin fəaliyyətini qiymətləndirmək;

- ARMOK-un prezidentini, İcraiyyə Komitəsinin üzvlərini seçmək və kənar audit təşkilatını təyin etmək.

2.6. Baş Məclis öz səlahiyyətlərini İcraiyyə Komitəsinə verə bilər.

### 3. ARMOK-un Seçki Baş Məclisi

1. ARMOK-un seçki Baş Məclisi dörd ildən bir keçirilən və gündəliyinə onun orqanlarına seçkilərin keçirilməsi, İcraiyyə Komitəsinin yeni üzvlərinin seçilməsi ilə bağlı məsələ daxil edilən məclisdir.

2. Seçki Baş Məclisinin seçki ilə bağlı qərarlarının sürətləri, habelə hər hansı bir üzvünün dəyişməsi ilə bağlı seçki keçirilmiş Baş Məclisinin müvafiq qərarının surəti BOK-a göndərməlidir. BOK-a göndərilən bütün sənədlər ARMOK-un prezidenti və ya baş katibi tərəfindən təsdiq edilməlidir.

### 4. ARMOK-un İcraiyyə Komitəsi

3.1. ARMOK-un Seçki Baş Məclisində formalaşdırılan İcraiyyə Komitəsi Baş Məclisarası dövrdə komitənin işinə rəhbərlik edən orqandır.

3.2. İcraiyyə Komitəsinin tərkibi 17 nəfərdən –prezident, I vitse-prezident, II vitse-prezident və on üç nəfər digər üzvdən ibarətdir. İcraiyyə Komitəsinin bütün üzvləri Seçki Baş Məclisində gizli səsvermə yolu ilə adi səs çoxluğu ilə seçilir.

3.3 İcraiyyə Komitəsinin iclasları prezidentin çağırışı, yaxud onun üzvlərinin əksəriyyətinin tələbi ilə ildə iki dəfədən az olmayaraq

keçirilir. İcraiyyə Komitəsinin üzvlərinin yarından çoxunun iştirak etdiyi iclasın qərar qəbul etmək hüququ vardır. Qərar açıq səsvermə yolu ilə iclasda iştirak edənlərin adi səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda, prezidentin səsi həlledici olur.

#### 4. Səlahiyyət müddəti

4.1. Prezident mandatının müddəti 8 ildir. Vitse-prezidentlərin və İcraiyyə Komitəsinin digər on üç il üzvünün səlahiyyət müddəti dörd ildir.

4.2. İcraiyyə Komitəsinin üzvlərinin mandatu onların seçdikləri Baş Məclis qurtaran kimi qüvvəyə minir. İcraiyyə Komitəsinin üzvlərinin səlahiyyəti onlara verilmiş dördillik müddətin bitdiyi ildə keçirilən Baş Məclisin axırında başa çatır.

4.3. ARMOK-un Növbəti Seçki Baş Məclisinə qədər ARMOK-un vitse-prezident vəzifəsini icra edənin yeri boşalarsa, növbəti Baş Məclis həmin yerə vitse-prezidenti seçir. Yeni seçilmiş vitse-prezidentin səlahiyyət müddəti bu vəzifədə əvvəl işləyən vitse-prezidentin işləmə müddəti nəzərə alınmaqla dörd il müddətinə hesablanır. Bundan sonra o, təkrar dörd il müddətinə vitse-prezident seçilə bilər.

4.4 ARMOK-un Növbəti Seçki Baş Məclisinə qədər İcraiyyə Komitəsinin digər üzvü vəzifəsini icra edənin yeri boşalarsa, növbəti Baş Məclis həmin yerə üzv seçilir. Yeni seçilmiş üzvün səlahiyyət müddəti bu vəzifədə əvvəl işləyən üzvün işləmə müddəti nəzərə alınmaqla dörd il müddətinə hesablanır. Bundan sonra o, təkrar dörd il müddətinə İcraiyyə Komitəsinə istənilən vəzifəyə seçilə bilər.

## 5. Səlahiyyət və vəzifələr

İcraiyyə Komitəsi ARMOK-un işlərini idarə edir və aşağıdakı vəzifələri yerinə yetirir:

-Olimpiya Xartiyasına və ARMOK-un Nizamnaməsinə əməl olunmasına nəzarət edir.

-ARMOK-un inzibati işlərinə görə son məsuliyyəti öz üzərinə götürür.

-ARMOK-un daxili quruluşunu və onun təşkili, eləcə də daxili intizam qaydalarını təsdiqləyir.

-ARMOK-un maliyyə vəsaitinin sərf olunmasına cavabdehlik daşıyır və buna aid illik hesabat hazırlayır.

-Nizamnamə maddələrinin dəyişdirilməsi və əlavələr barədə hər hansı təklif üzrə Baş Məclisə məruzə təqdim edir.

-ARMOK-a üzv seçilmək üçün təklif olunan şəxslərin adlarını ARMOK-un Baş Məclisinə təqdim edir.

-ARMOK-a aid fəxri mükafatları, adları, eləcə də əlamətləri müəyyənləşdirir və təsdiq üçün Baş Məclisə təqdim edir.

-ARMOK-un Baş Məclisi üçün gündəlik hazırlayır.

-ARMOK-un arxivini qoruyub saxlayır.

-İcraiyyə Komitəsi Baş Məclisin ona tapşırığı istənilən əlavə tapşırıqları yerinə yetirir.

-Prezidentin təklifinə görə ARMOK-un baş katibini və baş direktorunu təsdiq edir və ya onları işdən azad edir. Bu vəzifəyə seçilənlərin əmək haqqı, vəzifəsinin dəyişməsi və tənbehi barədə qərarı prezident qəbul edir.

## 6. Prezident

6.1. Prezident Seçki Baş Məclisində gizli səsvermə yolu ilə ARMOK üzvləri arasından səkkiz il müddətinə seçilir. Prezident sonrakı dörd illik müddətə bu vəzifəyə təkrar seçilə bilər.

6.2. Prezident vəzifəsinə namizədlər Baş Məclisin keçirilməsinə üç ay qalmış irəli sürülür.



6.3. Əgər prezident öz vəzifəsini yerinə yetirə bilmirsə, onda I vitse-prezident ARMOK-un növbəti Baş Məclisində yeni prezident seçilənədək onu əvəz edir. Belə halda yeni seçilmiş prezident əvvəlki prezidentin səlahiyyət müddətini başa çatdırır və bundan sonra o, birinci bəndə əsasən yenidən prezident seçilə bilər.

6.4. Prezident ARMOK-un bütün tədbirlərinə rəhbərliyi həyata keçirir və prezidentlik müddətinə onu təmsil edir.

6.5. Prezident lazım gələrsə daimi komissiyalar, yaxud zəruri hallarda xüsusi komissiyalar, eləcə də, işçi qruplar yaradır, onların vəzifələrini və fəaliyyət müddətini, həmçinin üzvlərini təyin edir. Prezident lazım bildikdə, vəzifələrini yerinə yetirmiş komissiyaları və işçi qrupları buraxa bilər. ARMOK prezidentinin qabaqcadan verilmiş razılığı olmadan komissiya və qruplar heç bir məclis keçirə bilməz. Vəzifə etibarı ilə prezident bütün komissiyaların, eləcə də qrupların üzvüdür və onların iclaslarında iştirak etdikdə o, birinci şəxs hüququna malikdir.

6.6. Prezident vəzifəcə böyük olan vitse-prezidenti təyin edir.

6.7. Prezident Komitənin icra aparatının ştatını və aparatın rəhbərini təyin edir.

## 7. ARMOK-un I vitse-prezidenti

Prezident vəzifələrini yerinə yetirilməsində ona kömək edir, prezident ölkədə olmadığı və hər hansı bir səbəbə görə öz vəzifəsini yerinə yetirə bilmədiyi zaman onu əvəz edir.

## 8. ARMOK-un vitse-prezidentləri

ARMOK-un müxtəlif komissiyalarına rəhbərlik edir, onun icra aparatının işini təşkil və idarə olunmasına kömək edir.

## 9. Audit

9.1. ARMOK-un maliyyə-təssərrüfat fəaliyyətini yoxlayan orqan kənar auditdir. Audit maliyyə fəaliyyəti ilə bağlı yoxlamanın nəticəsi haqqında Baş Məclisə hesabat verir və təkliflər irəli sürür.

9.2. Kənar audit orqanı hər il Baş Məclisdə təyin edilir. Onun mandatı yeniləşdirilə bilər.

## **Maddə 7 – ARMOK-un Nizamnaməsi**

1. ARMOK öz fəaliyyətində Olimpiya Xartiyasına, eləcə də bu Nizamnaməyə istinad edir. Onun Nizamnaməsi istənilən halda Olimpiya Xartiyasına əsaslanır.
2. ARMOK-un BOK tərəfindən qəbul edilmiş Nizamnaməsində sonralar edilən istənilən dəyişiklik təsdiqlənmək üçün BOK-a göndərməlidir. Nizamnaməyə dəyişikliklərin qəbul olunduğu Baş Məclisin Protokolunun surəti BOK-a göndərilir. Bu sənədləri ARMOK-un prezidenti və baş katibi təsdiq edir.
3. ARMOK-un Nizamnaməsini şərhində anlaşılmaqlıq mövcud olarsa və ya Nizamnamə Olimpiya Xartiyası ilə ziddiyyət təşkil edərsə, Olimpiya Xartiyasına üstünlük verilir.

## **Maddə 8 – ARMOK-un bayrağı, emblemi və himni**

1. ARMOK-un BOK İcraiyyə Komitəsinin tərəfindən təsdiq edilmiş öz emblemi vardır. Emblemin içərisində Azərbaycan bayrağın yuxarı göy rəngli hissəsində, digər yarısı isə bayraxdan yuxarı qalan Olimpiya rəmzi və rəmzdən yuxarıda qırmızı rənglə yazılmış AZƏRBAYCAN sözü yerləşdirilmiş kənar xətləri qara rəngdə olan kvadrat şəkilli quruluşdur. Kvadratın aşağı oturacağını birləşmə yerləri hamar əyri, oturacağın tən ortası bucaq şəklində çıxıntı formasındadır.

Kvadrat çərçivə ilə daxili elementlər arasında boş ağ sahə vardır.

2. ARMOK-un emblemindən istifadə hüququ onun özünə məxsusdur.
3. Olimpiya Oyunları da daxil olmaqla, öz fəaliyyəti və keçirdiyi tədbirlərlə əlaqədar ARMOK yeni emblem, bayraq, rəmz, himn, simvol, nişan və sair hazırlaya bilər. ARMOK tərəfindən yaradılmış Olimpiya rəmzinin istifadə olunduğu emblem, bayraq və sair qeydiyyat və təsdiq olunmaq üçün BOK İcraiyyə Komitəsinə göndərilir.
4. BOK-un bayrağı, rəmzi, emblemi, himni və digər atributlarından yalnız Olimpiya Xartiyasının prinsiplərinə müvafiq şəkildə istifadə oluna bilər;
5. Ölkə daxilində ARMOK-un emblem və atributlarından istifadə yalnız ARMOK-la razılaşma əsasında həyata keçirilə bilər;
6. Olimpiya Oyunlarında və BOK-un rəhbərliyi ilə keçirilən tədbirlərdə ARMOK Azərbaycan Respublikasının Dövlət bayrağından və Dövlət himnindən istifadə edir.

## **Maddə 9- Olimpiya Oyunları**

1. ARMOK Olimpiya Oyunlarının təşkilində iştirak edərsə, Olimpiya Xartiyasının 38, 39 və 40-cı maddələrini rəhbər tutacaqdır.
2. ARMOK onun ölkəsindən idmançıların Olimpiya Oyunlarında iştirakı zamanı Olimpiya Xartiyasının 41, 49, 62 maddələrini, 49-cu maddəyə əlavənin 3-cü bəndini, 59-cu maddəyə əlavənin 3-cü bəndini, 61-ci maddəyə əlavənin 4-cü bəndini, 64-cü maddəyə əlavənin 2,3 və 4-cü bəndlərini əsas götürür.

3. Olimpiya Oyunlarına aid olan məsələlərlə bağlı səsvermə zamanı ARMOK-un icra orqanlarına Olimpiya Oyunlarının proqramına daxil olan idman növləri üzrə milli federasiyalardan seçilmiş üzvlərin səsi nəzərə alınır.

## **Maddə 10 – Maliyyə**

1. Maliyyə ili ARMOK-un Seçki Baş Məclisinin keçirildiyi ildə həmin məclisin olduğu gündən cari ilin dekabrın 31-nə kimi sayılır. Bundan sonra maliyyə ili hər il yanvarın 1-dən başlayır dekabrın 31-də tamamlanır.

2. Gəlir

ARMOK-un maliyyə mənbələrini və vəsaitlərini aşağıdakılar təşkil edir:

- BOK, Beynəlxalq İdman Federasiyaları və təşkilatlar tərəfindən verilən maliyyə vəsaitləri;

- sponsorlardan, dövlət, ictimai və fərdi müəssisələrdən daxil olan maliyyə yardımı;

- ARMOK-un qəbul edə biləcəyi ianələr;

- müxtəlif tədbirlərin, iqtisadi proqramların, marketinq fəaliyyətinin həyata keçirilməsindən, ARMOK-un emblemindən istifadədən, reklam müqavilələrindən, idman lotoreyalarından və sərgilərdən əldə olunan gəlirlər.

- teletransilyasiyadan gələn gəlirlər;

- qanunda nəzərdə tutulmuş digər mənmələrdən gələn gəlirlər;

3. Xərclər

ARMOK-un xərcləri aşağıdakılardan ibarətdir:

- Baş Məclis tərəfindən təsdiqlənən xərclər cə İcraiyyə Komitəsinin fəaliyyəti nəticəsində əmələ gələn xərclər;

- ARMOK-un vəzifələrinə uyğun olan xərclər;

- qanunla yol verilən digər xərclər

#### 4. Mühasibat prinsipləri

Mühasibatlıq üçün qəbul olunmuş hesabat prinsiplərinə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq aparılır

4. Maliyyə vəsaitinin alınması və toplanması elə aparılmalıdır ki, ARMOK öz ləyaqətini və müstəqilliyini saxlaya bilsin.

#### **Maddə 11.- İdman arbitracı məhkəməsi**

ARMOK-un səlahiyyətli orqanlarının çıxartdığı qərarlar bu qərarların çıxarıldığı andan 21 gün müddətindən gec olmayaraq maraqlı olan şəxslər İsveçrənin Lozanna şəhərində yerləşən İdman Arbitraj Məhkəməsinə həmin qərarla bağlı şikayət verə bilərlər.

#### **Maddə 12 – Yenidən təşkil olunma və ləğv olunma**

1. ARMOK-un yenidən təşkili və ləğv olunması ilə bağlı qərar bu məqsədlə xüsusi çağırılmış Baş Məclisdə üzvlərin üçdə iki səs çoxluğu ilə qəbul olunur.
2. ARMOK ləğv olunduğu halda qanunla müəyyən edilmiş qaydada ləğvetmə komissiyası yaradılır. Ləğvetmə komissiyası öz işini qanunla müəyyən edilmiş tələblər əsasında həyata keçirir.
3. Son əmlak heç bir halda ARMOK-un üzvləri arasında bölüşdürülmür. Kreditorlarla hesablaşmalardan sonra qalan əmlak Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş məqsədlərə yönəldilir.